

## KİTABXANALARIN FƏALİYYƏTİNDƏ İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ

Elçin Məmmədov

*BDU, Kitabxanaşünnətliq kafedrasının dosenti,  
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru*

İnformasiya təhlükəsizliyi – informasiya nəzəriyyəsində hərtərəflı, çoxölçülü fəaliyyət sahəsi olub, informasiyanın qorunmasına yönəlmış kompleks tədbirlərin məcmusudur. İnformasiyanın qorunması probleminə hərtərəflı və sistemli yanaşma bu sahədə nəzərdə tutulan ən ümddə məsələlərdən hesab olunur. Bu zaman informasiya münasibətlərinə daxil olan istifadəçilərin maraqları nəzərə alınmalıdır. İnformasiya resurslarından səmərəli istifadə ilə bağlı subyektlərin maraq sahələrinə aşağıdakılardır:

- mümkünlük;
- bütövlük;
- məxfilik.

İnformasiya təhlükəsizliyinin təminatına yönəldilmiş prosedur məyarlarına uyğun olaraq aşağıdakı qrupları seçmək olar:

- personali idarə etmə;
- fiziki müdafiə;
- iş qabiliyyətinin saxlanması;
- təhlükəsizlik rejiminin pozulmasına münasibət göstərmə;
- bərpaetmə işlərinin planlaşdırılması.

Program-texnoloji səviyyədə informasiya təhlükəsizliyi kitabxanaların təhlükəsizliyinin təminatının qarantidır. Kitabxanaların informasiya təhlükəsizliyi məsələsinə informasiyanın əlyetərliyi nöqtəyi-nəzərindən baxılır. Burada iki tip informasiyaya nəzər yetirilir:

- 1) Ümumi istifadə üçün nəzərdə tutulan informasiya;
- 2) İstifadəsinə müəyyən məhdudiyyət qoyulan informasiya – bu tip informasiyaları məxfi informasiya adlandırırlar. Əlyetər informasiya azad verilir, ötürülür, tirajı təyin edilir, prinsip üzrə yayılır, qanunla qadağan deyil və əlcətandır. Məhz əlyetər informasiya yığımın obyektidir, bu informasiyalar kitabxanalarda saxlanılır.

İnformasiya təhlükəsizliyi sistemində informasiyaların mühafizəsini təmin etmək məqsədilə kitabxanalardan geniş istifadə olunur. Kitabxanalarda informasiyanın mühafizəsinə uyğun olaraq informasiya siyasətinin əsas istiqamətlərini aşağıdakı kimi xülasə etmək olar:

- kitabxanada informasiyalasdırmanın həyata keçirilməsi ilə bağlı

- dövlət strategiyasının işlənməsi zamanı informasiya təhlükəsizliyinə yönəlmış tədbirlərin təyini;
- dövlət informasiya siyasəti ilə bağlı qarşılıqlı təsir tədbirlərinin həyata keçirilməsi;
  - respublika kitabxanalarının beynəlxalq telekommunikasiya şəbəkələrinə aid informasiya resurslarına uyğunlaşdırılmış qaydalarına uyğun kataloqların, bazaların və məlumat banklarına hazırlanması;
  - informasiya sistemləri və texnologiyalar tətbiq edilən kitabxanaların informasiya resurslarının qarşılıqlı təsirinin bütün strukturunun informasiya təhlükəsizliyinin təminatında texniki vasitələrinin yaradılması sahəsində vahid elmi-texniki dövlət siyasetinin həyata keçirilməsi.

Kitabxanada informasiya təhlükəsizliyi siyasetinin ümumi istiqamətləri və hədəfləri kitabxana sisteminin informasiya təhlükəsizliyi məsələlərini, həmçinin elektron kitabxana sistemində istifadə vaxtı informasiya təhlükəsizliyi proseslərinin təşkilində əsas prinsipləri və ümumi tələbləri müəyyən edir. Nəzərdə tutulmuş məlumat bazalarında saxlanılan və xidmətin istifadəçilərinin və serverin arasında əlaqə kanalları ilə ötürürlən rəqəmli informasiya elektron kitabxananın şəbəkəsində əsas mühafizə resursu hesab olunur. İnfomasiyanın əlyetərliliyi, bütövlüyü və infomasiyanın məxfiliyinin lazımı səviyyədə olması bir çox metod və vasitələrlə təmin olunur. Xidmət istifadəçilərə istifadəçi hesabının qeydiyyatının prosedurundan sonra kitabxananın alt sistemlərinə distant girişi təmin edir. Elektron kitabxananın əsas funksiyaları aşağıdakılardır:

- vahid serverdə saxlanılan elektron kitabların oxunması üçün onlayn girişi təmin etmək;
- əlavə imtiyazlarla pullu abunənin əldə edilmələri imkanına malik olmaq;
- vahid serverə kitablar əlavə olunması;
- avtomatlaşdırılmış və elektron kitabxananın resurslarının emalı.

Bu funksiyaların olması kitabxananın infomasiya bazasının təhlükəsizliyinin təşkili çərçivəsində fəaliyyət göstərir. Elektron kitabxananın yaradılması, reallaşdırması, istismarı, monitorinqi, analizi, dəstəyi və elektron kitabxananın infomasiya təhlükəsizliyinin artımı üçün nəzərdə tutulmuş sistemlər infomasiya təhlükəsizliyi sisteminin mövcudluğunu təsdiq edir.